

Bankın məcmu kapitalı, 1-ci və 2-ci dərəcəli kapitalının komponentləri, məcmu kapitaldan tutulmalar, risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi, kapitalın adekvatlığı və leverec əmsalı,

	30-Jun-19	30-Sep-19	31-Dec-19	31-Mar-20	30-Jun-20
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	74,992	74,992	74,992	78,313	78,969
a) Adi səhmlər (tam ödənilmiş paylar)	55,381	55,381	55,381	55,381	55,381
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər		0	0	0	0
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	0	0	0	0	0
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	19,612	19,612	19,612	22,932	23,589
d1) əvvəlki illərin mənfəəti (zərəri)	19,612	19,612	19,612	23,589	23,589
d2) (çıx) cari ilin zərəri	0	0	0	-656	0
d3) kapital ehtiyatları (fondları)	0	0	0	0	0
e) Digər		0	0	0	0
2. I dərəcəli kapitaldan tutulmalar	8,466	8,253	8,415	8,409	7,928
a) Qeyri-maddi aktivlər	7,995	7,804	7,924	8,164	7,662
b) Təxirə salınmış vergi aktivləri	471	449	491	244	267
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	66,526	66,739	66,577	69,904	71,041
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	5,637	5,749	6,269	2,081	2,283
a) Cari ilin mənfəəti	3,384	3,773	3,977	0	472
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	2,254	1,976	2,292	2,081	1,811
c) Kapitalın digər komponentləri	0	0	0	0	0
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər		0	0	0	0
c2) subordinasiya borc öhdəlikləri		0	0	0	0
d) Digər vəsaitlər		0	0	0	0
5. Məcmu kapital (3+4)	72,164	72,488	72,846	71,985	73,324
6. Məcmu kapitaldan tutulmalar :	60	60	60	60	60
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün	0	0	0	0	0
b) Bütün digər investisiyalar (xalis)	60	60	60	60	60
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	72,104	72,428	72,786	71,925	73,264
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sətirindən)	303,784	209,884	220,850	185,118	179,986

9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	21.9%	31.8%	30.1%	37.8%	39.5%
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	23.7%	34.5%	33.0%	38.9%	40.7%

Leverec əmsalı	13.3%	15.4%	14.9%	18.2%	19.0%
-----------------------	-------	-------	-------	-------	-------